



AZƏRBAYCAN RESPUBLİKASI
ELM VƏ TƏHSİL NAZİRLİYİ

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin

12.09 2022–ci il tarixli F-531 № -li

əmrilə təsdiq edilmişdir.



“NƏQLİYYAT VASİTƏLƏRİNİN TEXNİKİ İSTİSMARI (AVTOMOBİL ÜZRƏ)” ixtisası üzrə

TƏHSİL PROQRAMI (KURİKULUM)

BAKİ – 2022

1. Ümumi müddəalar

- 1.1. Subbakalavr peşə-ixtisas dərəcəsi verən “Nəqliyyat vasitələrinin texniki istismarı” ixtisası “Təhsil haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “və Təhsil Nazirliyinin müvafiq qərarları ilə təsdiq edilmiş subbakalavr peşə hazırlığını həyata keçirən tədris proqramlarının hazırlanmasını tənzimləyən müvafiq hüquqi sənəd və qaydalara uyğun hazırlanmışdır.
- 1.2. Yüksək texniki peşə təhsili proqramları (kurikulumlar) təlim nəticələri və məzmun standartlarını, tədris fənn/modullarını, həftəlik dərslər və dərsləndənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi sistemini özündə əks etdirən dövlət sənədidir.
- 1.3. Təhsil Proqramı (kurikulum) tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən və həmin ixtisas üzrə subbakalavr hazırlığını həyata keçirən bütün peşə təhsili müəssisələri üçün məcburidir.
- 1.4. Strukturda istifadə olunan işarələr:
İTP – ixtisas üzrə Təhsil Proqramı
ÜK – ümummədəni kompetensiyalar
PK – peşə kompetensiyaları
- 1.5. **Nəqliyyat vasitələrinin texniki istismarı** ixtisası üzrə təhsil proqramlarının mənimsənilməsinin normativ müddəti və məzunlara verilən ixtisas dərəcəsi:

İxtisasın şifri və adı:	030625 - Nəqliyyat vasitələrinin texniki istismarı (avtomobil üzrə)
İxtisas qrupu / İqtisadi sektorlar:	Avtomotoneqliyyat vasitələrinin texniki istismarı
İxtisas dərəcəsi:	“Nəqliyyat vasitələrinin texniki istismarı (avtomobil üzrə)” ixtisası üzrə subbakalavr
Kreditlərin sayı:	180
AzMKÇ səviyyəsi:	5
İSCED kodu:	0716 Motor vehicles, ships and aircraft
İstinad edilən kvalifikasiya standartları və kodları:	
Təhsil forması və müddəti:	Əyani, Tam orta təhsil bazasından 3 il; Ümumi orta təhsil bazasından 4 il.
Məşğullük imkanları:	Avtomobil istehsalı və təmiri müəssisələri, servislərdə yenidən istismar və təmir proseslərinin həyata keçirilməsi

“Nəqliyyat vasitələrinin texniki istismarı” ixtisası “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nin (AzMKÇ) 5-ci səviyyəsinə uyğundur.

- 1.6 Təhsil proqramı üzrə bir semestrə 30 kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadan-kənar yükünün ümumi həcmi 45 saatdır. Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir. Buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. Tələbə üçün hər semestrə 30 kreditə qədər modul və fənlərin tədrisi müəyyənləşdirilir. Müvəffəqiyyətlə təhsil alan tələbələrə əlavə ödəniş etmədən təhsil aldığı ixtisas üzrə əlavə modul (modullar) seçməyə icazə verilir və bütün hallarda bir semestrə tələbənin götürdüyü kreditlərin sayı 40-dan çox olmamalıdır.
- 1.7 Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. Kreditləri müəyyən səbəblərdən qazanmayan (qazana bilməyən) tələbənin həmin modul/fənn üzrə akademik borcu qalır. Cari semestrə müəyyən səbəbdən imtahanda (imtahanlarda) iştirak etməyən və (və ya) həmin semestrə akademik borcu yaranmış tələbəyə növbəti semestrin dərsləri başlayanadək bir dəfə həmin imtahanı (imtahanları) vermək imkanı yaradılır. Əlavə olaraq tələbə hər bir semestrə modul (fənni) dinləmədən akademik borcu əvvəlki semestrə (semestrlərdə) yaranmış iki modul üzrə (hər moduldan bir dəfə olmaqla) də imtahanda iştirak edə bilər.



2. Nəqliyyat vasitələrinin texniki istismarı ixtisası üzrə məzunların ixtisas xarakteristikası və kompetensiyası

2.1 Subbakalavrın ixtisas xarakteristikası

“Nəqliyyat vasitələrinin texniki istismarı” ixtisasını bitirən məzun avtomobil istehsalı və təmiri sahə üzrə müxtəlif işləri (elektron diaqnostika, mühərrik və digər hissələr üzrə nasazlıqların aradan qaldırılması, yanacaq sistemi, təkərlərin təmiri, nizamlanması, elektrik sistemi) planlaşdırın, icra etməyi bacaran və nəzarəti həyata keçirən mütəxəssisdır. Təhsilini başa vurduqdan sonra tələbə müxtəlif markalı avtomobillərin diaqnostika işləri, nasazlığın müəyyən edilməsi və aradan qaldırma prosedurları üzrə təmiri, avtomobil müxtəlif hissələrinin dəyişdirilməsi, yanacaq və işıq sisteminin təmiri, həmçinin təmir işlərinin müvafiq sənədləşməsi üzrə işlərinin icrasını bacaracaqdır. Məzun müxtəlif avtomobil təmiri emalatxanaları, avtotəmir servis xidməti mərkəzləri, avtomobil satış mərkəzləri və istehsalat müəssisələrində diaqnostika, təmir, texniki qulluq və sənədləşmə üzrə müxtəlif işlərin icrası üçün cəlb edilə bilər.

2.1.1 Peşə fəaliyyətinin əsas istiqamətləri (vəzifə və funksiyalar):

- Avtomobilin hissələri, materiallar və ya təmir prosedurları haqda məlumatı qeyd etməyi bilir
- Elektron diaqnostika avadanlıqlarından istifadə edərək yanacaq, alışıdırma və emissiya idarəetmə sistemlərində nasazlıqları aşkarlamağı bacarır
- Yanacaq vurma sistemlərinin təmiri, texniki xidməti və ya nizama salınmasını həyata keçirir
- Avtomobilin komponentlərini spesifikasiyalara uyğun nizamlamağı, elektrik zəncirlərin və komponentlərin düzgün işləməsi üçün sınağını həyata keçirməyi bacarır
- Təkərləri balanslaşdırmaq və şinləri dəyişdirməyi, tormoz sistemlərinin nasazlıqlarını müəyyən etməyi, nizamlamağı, təmir etməyi və sınaqdan keçirməyi bacarır
- Əl transmissiyasının (M/T) təmiri, texniki xidməti və ya dəyişdirilməsini bacarır
- İşə salma və işıqlanma sistemi komponentlərinin diaqnostikası, təmiri və texniki xidməti həyata keçirməyi bacarır

2.1.2 Peşə fəaliyyəti üzrə hazırlıq səviyyəsinə qoyulan tələblər:

İxtisas üzrə:

- Avtomobil konstruksiyasının hissələri və təmir prosedurları barədə biliklər
- Elektrik/Elektron sahəsi üzrə biliklər
- Avtomatik idarə etmə avadanlıqları haqqında biliklər
- Texniki qulluq haqqında biliklər
- Təhlükəsizlik tədbirləri haqqında biliklər
- Nasazlıqların aşkarlanması və onların bərpası prosesi barədə biliklər

Yumşaq bacarıqlar (soft skills):

- Zamanın idarə olunması
- Problem həll etmə
- Yaradıcılıq

2.1.3. "Nəqliyyat vasitələrinin texniki istismarı" ixtisasının hazırlanmasında bu istiqamət üzrə WSC2022_WSOS33 standartının tələbləri nəzərə alınmışdır. Müvafiq standartın aşağıdakı standartlar proqram ilə əhatə edilmiş və müvafiq sənədlərin formalaşmasında əsas götürülmüşdür.

2.2. Proqramın mənimsənilməsi nəticəsində məzunun kompetensiyasına qoyulan tələblər

2.2.1 Məzun aşağıdakı ümummədəni kompetensiyalara (ÜK) yiyələnməlidir:

- kollektivdə işləmək (ÜK-1);
- öz sahəsi və digər sahələrin mütəxəssisləri ilə ünsiyyətdə olmaq (ÜK-2);
- etik normalara malik olmaq (ÜK-3);
- sağlam həyat tərziini gözləmək (ÜK-4);
- tənqid və özünə tənqiddə dözümlülük göstərmək (ÜK-5);
- problemləli şəraitlərdə təşəbbüskarlıq göstərmək və məsuliyyəti öz üzərinə götürmək (ÜK-6);
- dövlət dilində sərbəst danışmaq (ÜK-7);
- xarici dildə ünsiyyətdə olmağı və fikrini ifadə etməyi bacarmaq (ÜK-8);
- İKT-dən istifadə etməyi bacarmaq (ÜK-9);
- öz inkişafına, peşəkarlığının artırılmasına çalışmaq (ÜK-10);
- fikrini düzgün və yığcam ifadə etmək (ÜK-11);
- Peşə fəaliyyəti və gündəlik həyatda əmək təhlükəsizliyi və sağlamlıq qaydalarına riayət etmək və digər şəxslərə məlumatlandırmaq ("ÜK-12).
- Xidmət göstərdiyi fəaliyyət sahəsi üzrə daim yenilikləri araşdırmaq (ÜK-13)

2.2.2 Məzun aşağıdakı peşə kompetensiyalarına (PK) yiyələnməlidir:

- fəaliyyət sahəsinə aid olan, peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn istənilən istehsal sahələrinin, təşkilatların, idarələrin, müəssisələrin, şirkətlərin və s. əsas problemlərini sistemləşdirməyi bacarmaq, onların kompleks təhlilini aparmaq və idarəetmə məqsədləri üçün konkret nəticə çıxarmaq və aradan qaldırmaq (PK-1);
- mövcud tələbləri müvəffəqiyyətlə müəyyənləşdirə bilmək və uyğun bir həll metodu seçmək və tətbiq etmək, müvafiq sənədləşmə aparmaq və hesabatlar hazırlamaq (PK-2);
- peşə fəaliyyətində İKT-dən istifadə etmək (PK-3);
- qarşıya müəyyən vəzifələr qoymağı, onları həll etməkdə müvafiq metodları seçməyi və tətbiq etməyi bacarmaq (PK-4);
- ixtisasla bağlı əsas anlayış və terminlərin mənasını bilmək və praktikada tətbiq etmək (PK-5).
- ixtisasla bağlı müxtəlif layihələrin planlaşdırılması və icrasında iştirak etmək (PK-6);
- ixtisasla bağlı aşağıdakı bilik, bacarıq və sənədlərə yiyələnmək (PK-7).
 - Avtomobili Skanerlə diaqnostika etmək (PK-7)
 - Müxtəlif təyinatlı elektrik dövrələrini avtomatlaşdırmaq (PK-8)
 - Hidrovlik və pnevmatik sistemləri manual və avtomatik idarə etmək (PK-9)
 - Avtomobilləri yenidən istismara gətirmək
 - Avtomobilin müxtəlif sahələrinə inteqrasiya
 - Avtomobillərə texniki qulluq
 - Elektron diaqnostika avadanlıqlarından istifadə
 - Avtomobil kuzovunun təmiri

- Avtomobil t mirində r ngl m  i l ri

L. A.

3. Nəqliyyat vasitələrinin texniki istismarı ixtisası üzrə təhsilin məzmununa və səviyyəsinə qoyulan minimum tələblər

Humanitar və baza modulları bölümünə daxil olan modullar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.03.2019-cu il tarixli, 85 №-li qərarı ilə təsdiq olunmuş «Peşə təhsilinin dövlət standartları»nda əks olunan “ömürboyu təhsil” prinsipinə uyğun müəyyənləşdirilmişdir.

Humanitar və baza modulları bölümü üzrə təhsilalan “ömürboyu təhsil” prinsipinə uyğun olaraq aşağıdakı bilik və bacarıqlar əldə edəcəkdir:

- ixtisas üzrə peşə fəaliyyətini təmin edən ana dilində və xarici dildə yazılı və şifahi ünsiyyət qurmaq üçün nəzəri və təcrübi biliklərə malik olmalı;
- ixtisas üzrə qazanılmış biliklərdən istifadə etməli;
- informasiyanın toplanması və emalında müasir üsullardan istifadə etməli, müxtəlif hesablamaları aparmalı;
- ixtisas sahəsinin əsas problemlərini dərk etmək, onların konkret tətbiq sahələrini bil-məli;
- peşə fəaliyyəti dairəsinə aid olan məlumatların işlənilməsində və saxlanılma-sında kompyuter texnologiyasından istifadə etməli;
- peşə fəaliyyətində sahibkarlıq düşüncəsini və ideyalarını əsas götürməli;
- peşə fəaliyyətində peşənin tələb etdiyi işgüzar etika və davranış qaydalarına əməl etməli;
- peşə fəaliyyətində “ömür boyu” öyrənmə prinsiplərini rəhbər tutaraq şəxsi inkişafa və düzgün karyera planlamasını əsas götürməlidir.

İxtisas üzrə baza biliklərin formalaşmasını imkan verəcək aşağıdakı modulların tədrisi də bu bölümə icra edilir (məs. Texniki rəsmxətt, İstehsalatın İdarəedilməsi və s.). Bu təhsilalana texniki biliklərin formalaşması, həmçinin gələcək iş prosesində müəyyən idarəçilik funksiyalarının icrası üçün tələb olunan səriştələrin əldə edilməsinə istiqamətlənir.

3.1 İxtisas üzrə modul və fənn bölümləri, modul və fənn mənimsənilməsi (təlim) nəticələri (bilik, bacarıq və yanaşma baxımından) və kreditləri, qazanılması nəzərdə tutulan kompetensiyaların kodları:

3.1.1 Ümumtəhsil fənlər bölümü:

Ümumtəhsil fənləri bölməsinə daxil olan fənlər 29 mart 2019-cu il 1532-VQ nömrəli “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun və “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 sentyabr tarixli 361 nömrəli Qərarının tələblərinə uyğun müəyyənləşdirilmişdir.

Ümumi orta təhsil bazasından qəbul olunmuş qruplarda tədrisin birinci ilində ümumtəhsil fənləri tədris olunduğu üçün kredit sistemində daxil edilmir.

Fənn bölümünün kodu	Fənlərin adı	Saat miqdarı (həftəlik)
ÜF-B01	Azərbaycan dili	3
ÜF-B02	Xarici dil	4
ÜF-B03	Riyaziyyat	4
ÜF-B04	Fizika	3
ÜF-B05	Kimya	3
ÜF-B06	Ədəbiyyat	1
ÜF-B07	Azərbaycan tarixi	1
ÜF-B08	Coğrafiya	1
ÜF-B09	Ümumi Tarix	1
ÜF-B10	Biologiya	1
ÜF-B11	İnformatika	2
ÜF-B12	Fiziki tərbiyə	2
ÜF-B13	Çağırışaqədərki hazırlıq	2
İT - B01	Praktiki laboratoriya dərsləri / istehsalat təlimi	7
Cəmi:		35
Qeydlər:		
Ümumtəhsil fənləri tədris olunduğu halda, həmin fənlərə kreditlər ayrılır. Tədris müddəti 38 həftə (18/20) davam edir.		

Ümumi orta təhsil bazasından qəbul olunmuş qruplarda peşə təhsilinin dövlət standartında göstərilmiş "Ana dilində ünsiyyət" səriştəsi "Azərbaycan dili", "Xarici dildə ünsiyyət" səriştəsi "Xarici dil", "İnformasiya texnologiyaları" səriştəsi "İnformatika", "Hesablama əməliyyatlarını yerinə yetirmə" səriştəsi isə "Riyaziyyat" fənni proqramına inteqrasiya olunmuş şəkildə, həmçinin ixtisasın tələbləri nəzərə alınmaqla uyğunlaşdırılmış proqram əsasında tədris edilir.

"Xarici dil" və "İnformatika" fənnin tədrisi tələbələrin sayı 15 (on beş) və daha çox olan qruplarda müvafiq maddi-texniki baza və ixtisas müəllimləri olduğu halda 2 (iki) qrupa bölünərək aparılır.

Praktiki laboratoriya dərsləri və ya istehsalat təlimi tədrisi təhsil müəssisəsi tərəfindən laboratoriya və emalatxana şəratinə əsasən tədris edilir.

3.1.2 Kadr hazırlığı üçün tələb olunan modul və fənn bölmü:

Modul / Fənn	Təlim nəticəsi	Mənimsənilmə nəticələri			Modullar üzrə kreditlərin sayı	Kompetensiyaların kodları
		Bilik	Bacarıq	Yanaşma		
Təhsil hissəsi						
HBM – B00	Humanitara və baza modulular bölmü Bu bölüme daxil olan moduluların öyrənilməsi nəticəsində subbkalavrlar:					
HBM–B01 Azərbaycan tarixi	- Azərbaycan tarixinin əsas mərhələləri və xronologiyası barədə təsvürə, müstəqillik yolunda qazandığı nailiyyətlər, tarixi şəxsiyyətlər və əsas tarixi hadisələr haqqında məlumatın malik olması; - Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilməli, nitqin düzgünlüyü, aydınlığı və dəqiqliyi naminə sözləri düzgün teleffüz etməyi;	Tarixi inkişaf mərhələlərini müqayisə və təhlil etməyi, tarixin qiymətləndirilməsinə dair öz mövqeyini əsaslandırmağı və fikrini ifadə etməyi.		5	ÜK-1 ÜK-2 ÜK-5	
HBM–B02 Azərbaycan dilində işgüzar və akademik kommunikasiya	- Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilməli, nitqin düzgünlüyü, aydınlığı və dəqiqliyi naminə sözləri düzgün teleffüz etməyi;	Azərbaycan dilinin leksikonundan peşə fealiyyətində istifadə etməyi, dil qaydalarına uyğun danışmağı və yazmağı, rəsmi və işgüzar üslubda yazmağı və danışmağı;		4	ÜK-7 ÜK-3 ÜK-4 ÜK-11	
HBM-B03 / B04 / B05 İnformasiya texnologiyaları	- İnformasiya texnologiyalarından istifadə etməklə ixtisas aid məlumat, əldə etmək və tətbiqi imkanlarını;	- İnformasiya texnologiyalarından təhükəsiz şəkildə istifadə etməyi və rəqəmsal məzmun yaratmağı, müvafiq sosial media vasitələrindən istifadə etməyi;	İKT, sosial media və digər proqram təminatlarından peşə fealiyyətində istifadə etmək vərdişlərinə.	6	ÜK-9 PK-2 ÜK-13	
HBM-B06 / B07 / B08 / B09 Xarici dilə işgüzar və akademik	- Xarici dilə olan ixtisasa aid ədəbiyyatı oxuyub başa düşməyi;	- Xarici dilə olan ixtisasa aid ədəbiyyatı lüğətlə tərcümə etməyi, tərcümeyi-hal və digər rəsmi sənədləri xarici dilə tərtib etməyi, xarici dilə yazılı və şifahi ünsiyyət qurmağı;	Xarici dilə olan material-lardan peşə fealiyyətində istifadə etmək vərdişlərinə.	12	ÜK-1 ÜK-8 ÜK-13	

kommunikasiya siya								
HBM-B10 / B11 Texniki hesab	- Məsələlərin həllində riyazi düşüncə nümayiş etdirməyi, və peşə fəaliyyəti ilə bağlı riyazi düşüncəni tətbiq etməyi;	- İxtisas uyğun müvafiq hesablamalar aparmağı, qrafik və cədvəlləri hazırlamaq və istifadə etməyi, təsviri statistikadan istifadə etməyi;	- Karyera məqsədlərini müəyyən etməyi, karyera inkişafında müasir işaxtarma və müraciət üsullarından istifadə etməyi;	- İxtisas uyğun müvafiq hesablamalar aparmağı, qrafik və cədvəlləri hazırlamaq və istifadə etməyi, təsviri statistikadan istifadə etməyi;	Riyazi yanaşma və metodlardan peşə fəaliyyətində istifadə etmək vərdişlərinə.	5	ÜK-2 PK-3	
HBM-B12 Şəxsi inkişaf və karyera planlaması	- Fərdi özünü inkişaf və karyera planlaması üzrə yanaşma və tətbiqləri başa düşməyi;	- Karyera məqsədlərini müəyyən etməyi, karyera inkişafında müasir işaxtarma və müraciət üsullarından istifadə etməyi;	- Müxtəlif ölçülü layihələrin idarə edilməsi üçün layihə planlaması və idarə edilməsi üzrə alet və üsullardan istifadə etməyi;	- Karyera məqsədlərini müəyyən etməyi, karyera inkişafında müasir işaxtarma və müraciət üsullarından istifadə etməyi;	Fərdi və karyera inkişafı üçün müasir planlama və tətbiq mexanizmlərində istifadə etmək vərdişlərinə.	3	ÜK-6 ÜK-10	
HBM-B13 Layihə idarə edilməsi	- Layihələrin hazırlanması, idarə edilməsi və monitorinqi mərhələlərini izah etməyi və fəaliyyətlərin düzgün planlaması tətbiq etməyi;	- Müxtəlif ölçülü layihələrin idarə edilməsi üçün layihə planlaması və idarə edilməsi üzrə alet və üsullardan istifadə etməyi;		- Müxtəlif ölçülü layihələrin idarə edilməsi üçün layihə planlaması və idarə edilməsi üzrə alet və üsullardan istifadə etməyi;	Layihə planlanması və idarə edilməsi üzrə müasir yanaşma və vərdişlərə	3	PK-6	
HBMS-B00	Seçmə modullar*							
HBMS-B01 Etika və estetik (İşgüzar Etika)	- Peşəkarlıq prinsipləri və iş yerində davranış qaydalarını;	- Peşəkarlıq prinsipləri və komanda ilə səmərəli işləməni, vaxtdan səmərəli istifadə etməyi, iş yerində davranış qaydalarına eməl etməyi;	- Müxtəlif ölçülü layihələrin idarə edilməsi üçün layihə planlaması və idarə edilməsi üzrə alet və üsullardan istifadə etməyi;	- Peşəkarlıq prinsipləri və komanda ilə səmərəli işləməni, vaxtdan səmərəli istifadə etməyi, iş yerində davranış qaydalarına eməl etməyi;	Peşəkarlıq və səmərəli iş prinsiplərini, iş yerində düzgün davranış qaydalarından peşə fəaliyyətində istifadə etmək vərdişlərinə.	3	ÜK-1 ÜK-3 ÜK-4 ÜK-5	
HBMS-B02 Estetika və Mədəni ifadə	- Kreativlik və estetik anlayışlarını, etiket və nəzakət qaydalarını başa düşməyi;	- Kreativlik və estetik anlayışlarını, etiket və nəzakət qaydalarını təhlil edərək onlardan istifadə etməyi;	- Kreativlik və estetik anlayışlarını, etiket və nəzakət qaydalarını başa düşməyi;	- Kreativlik və estetik anlayışlarını, etiket və nəzakət qaydalarını təhlil edərək onlardan istifadə etməyi;	Peşə fəaliyyətində etiket və nəzakət qaydalarından istifadə etmək	3	ÜK-1 ÜK-3 ÜK-4 ÜK-5	

HBMS-B03 STEM		<ul style="list-style-type: none"> - STEAM Mühendislik və Dizaynın əsasları; - 3D qələm, 3D CAD Modeləşdirməyə giriş; - Mikrobot ilə Robototexnika - proqramlaşdırma giriş; - CNC lazer texnologiyasına giriş; - Dron texnologiyasının əsaslarını. 	<ul style="list-style-type: none"> - 3D qələm və 3D CAD modeləşdirmə ilə müxtəlif obyektlerin dizaynını; - Mikrobot ilə robototexnika əsasında layihələrin proqramlaşdırma müxtəlif proqramlaşdırılması; - CNC lazer texnologiyası əsasında müxtəlif obyekt düzəldilməsini; - Dron texnologiyası üzrə müəyyən fəaliyyətləri. 	STEAM Mühəndisliyi, CNC lazer və Dron texnologiyası üzrə müxtəlif praktiki vərdişlərə.	3	ÜK-9 ÜK-13 PK-2
HBMS-B04 Sahibkarlığın əsasları və biznesə giriş		<ul style="list-style-type: none"> - Sahibkarlıq düşüncəsi və yanaşmalarını və onların peşə fəaliyyətində tətbiqi imkanlarını başa düşməyi; 	<ul style="list-style-type: none"> - Peşə fəaliyyəti üzrə tətbiq edilə bilən sahibkarlıq ideyalarını müəyyən etməyi, biznes planlar hazırlamağı və biznes planları təhlil edərək onları tətbiq etməyi; 	Peşə fəaliyyətində sahibkarlıq düşüncəsi və sahibkarlıq istiqamətində planlar hazırlama və tətbiq etmək vərdişlərinə.	3	PK-1 PK-6
HBM-B16 İstehsalatın idarə edilməsi		<ul style="list-style-type: none"> - İxtisasına aid istehsalat sahələrinin əsas idarəetmə prinsip və mexanizmlərini başa düşməyi; 	<ul style="list-style-type: none"> - Peşə fəaliyyətindən asılı olaraq istehsalatın planlanması və idarə edilməsi ilə bağlı prinsipləri düzgün formada tətbiq etməyi; 	İxtisasa aid istehsalatın idarə edilməsinin əsas prinsiplərinin peşə fəaliyyətində istifadə etmək vərdişlərinə.	3	PK-1 PK-6
İM-B00						
İM-B00						
NVI-İM-B01 /	Bu bölüme daxil olan modulların öyrənilməsi nəticəsində subbakalavr: Benzin mühərrikinin quruluşu və iş prinsipini bilir	<ul style="list-style-type: none"> - Mühərriki skanerlə diaqnostika etmək. 		-Təfərrüatlara diqqət yetirmək	4 / 3	PK - 1 PK - 2

[Signature]

<p>NVI-IM-B06 Benzin mühərriki 1-2</p>	<p>Mühərrikin mexaniki komponentləri haqqında bilir. Sorma və ixrac sistemi haqqında bilir. Yağlama sistemini və onun funksiyasını bilir. Soyutma sistemini və onun funksiyasını bilir. Mühərrikin diaqnostika edilməsi. Silindr başlığını, Qazpaylayıcı mexanizmini yoxlamağı/temir etməyi bacarır Silindr blokunu, Porşeni və halqalarını diaqnostika etməyi və temir etməyi bacarır. Dirsekli valı, daxilolma və xaricetmə borularını, klapnları diaqnostika etməyi və temir etməyi bacarır. Mühərrikin yağlama sistemini diaqnostika etməyi / mühərrik yağının dəyişdirməyi bacarır Soyutma sistemini yoxlamağı, Yanacaq sistemini diaqnostika etməyi hissələrin yoxlanılması və dəyişdirilməsini bacarır</p>	<p>- Mühərrikin mexaniki komponentləri - Silindr başlığı - Klapan mexanizmi - Silindr bloku - Çarxqol-sürgüqol mexanizmi Müasir benzin mühərrikləri MPI və GDI sistemlərini izah edir - Yağlama, Soyutma sisteminin iş prinsipini və sistemin komponentlərini sadalayır.</p>	<p>-Mühərrikdən hissələri sökəyi, sökülmüş hissələri ölçü cihazları ilə yoxlamaq. -Silindrlər blokunu,blok başlığını və onun komponentlərini sökək. -Mühərrikdə baş vermiş nasazlıqları aşkarlamaq və təmir etmək.</p>	<p>ve təhlükəsiz işləmək; - Peşəkar, prinsipial, dürüst, dəqiq, eləcə də səbrli və təmkinli olmaq;</p>	<p>PK – 3 PK – 4 PK – 5 PK – 6 PK – 7</p>
<p>NVI-IM-B04 / NVI-IM-</p>	<p>Avtomatik ötürmələr qutusunun sökülməsinə /quraşdırılmasını bacarır.</p>	<p>-Avtomobillərdə avtomatik ötürmələr qutusu və onun növləri haqqında məlumat</p>	<p>Avtomatik ötürmələr qutusunun sökülməsi /yığılması.</p>	<p>-Etibarlı və məsuliyyətli olmaq və işə</p>	<p>3 / 3 PK – 1 PK – 2 PK – 3</p>

<p>B09 / NVI-İM-B18 Elektron idarə olunan şassi 1 / 2 / 3</p>	<p>Avtomatik ötürmələr qutusunu sökməyi və yığmağı bacarır</p> <p>Özü-diaqnostika edən Əks Bloklayıcı Tormoz Sistemini (ABS) bilir və təmir etməyi bacarır.</p> <p>Təhlükəsizlik hava yastığı modulunu yoxlamağı və dəyişdirməyi bacarır.</p> <p>Skaner ilə İlişmənin Elektron Sistemini (ECS) diaqnostika etməyi bacarır.</p> <p>Elektrik Gücləndirici sükan idarəsini yoxlamağı və təmir etməyi bacarır.</p>	<p>verir.</p> <p>-ABS (Əksbloklayıcı tormoz sistemi)</p> <p>-TCS (Dartıcı qüvvənin idarəetmə sistemi) haqqında bilir.</p> <p>- Elektron idarə olunan asqı sistemlərini bilir</p>	<p>- A/T Ötürmələr qutusunun yağını dəyişdirmək və yağ seviyyəsini yoxlamaq</p> <p>- Tormoz sistemini yoxlamaq və nasazlıqları aradan qaldırmaq.</p> <p>- Elektrik gücləndirici sükan idarəsini yoxlamaq, nasazlıqları aradan qaldırmaq.</p>	<p>dair öhdəlikləri yerinə yetirmək;</p> <p>- İş zamanı yaranan problemləri həll etmək;</p> <p>- Texniki yenilikləri izləmək və yeni bilikləri təcürübədə tətbiq etmək;</p>	<p>PK – 4 PK – 5 PK – 6 PK – 7</p>
<p>NVI-İM-B03-NVI-İM-B08 Mexaniki şassi 1-2</p>	<p>İlişmə sistemini bilir</p> <p>Mexaniki ötürmələr qutusunu (FF növü və FR növü) bilir.</p> <p>Tormoz sistemini və funksiyasını bilir.</p> <p>Sükan idarəetmə sistemini və onun iş prinsipini bilir.</p> <p>Asqı sistemini və onun quruluşunu bilir.</p> <p>Təkər və şin sistemini bilir</p> <p>Transmissiya sisteminin bilir.</p>	<p>- Avtomobillərdə mexaniki ötürmələr qutusunu bilir.</p> <p>- FF növü</p> <p>- FR növü</p> <p>- Sükan idarəetmə sistemini və onun iş prinsipini izah edir.</p> <p>- Transmissiya sistemi:</p> <p>- Kardan valı</p> <p>- Ox</p> <p>- Differensial</p> <p>- Asqı sistemi, Təkər və şin sistemini onun quruluşunu bilir.</p>	<p>İlişmə sistemini yoxlamaq və təmir etmək.</p> <p>-Mexaniki ötürmələr qutusunun sökülməsi /yığılması.</p> <p>- M/T Ötürmələr qutusunun yağını dəyişdirmək və yağ seviyyəsini yoxlamaq</p> <p>- Tormoz sistemini yoxlamaq və nasazlıqları aradan qaldırmaq.</p> <p>- Sükan idarəetmə sistemini yoxlamaq və nasazlıqları aradan qaldırmaq.</p>	<p>-Etibarlı və məsuliyətli olmaq və iş dair öhdəlikləri yerinə yetirmək;</p> <p>- İş zamanı yaranan problemləri həll etmək;</p> <p>- Texniki yenilikləri izləmək və yeni bilikləri təcürübədə tətbiq etmək;</p>	<p>PK – 1 PK – 2 PK – 3 PK – 4 PK – 5 PK – 6 PK – 7</p>

<p>İlişmə sistemini yoxlamağı və təmir etməyi bacarır.</p> <p>Əl ilə idarə edilən ötürmələr qutusunun sökülməsinə /quraşdırılmasını bacarır.</p> <p>Əl ilə idarə edilən ötürmələr qutusunu sökməyeyiyməğı bacarır</p> <p>Təkər/şin təmirinə və dönme bucaq tənzimlənməsini bacarır</p> <p>Asqı Sistemini yoxlamağı və təmir etməyi bacarır</p> <p>Sükan sistemini bilir və təmir etməyi bacarır.</p> <p>Transmissiyayı yoxlamağı və təmir etməyi bacarır.</p> <p>Diferensialı yoxlamağı və təmir etməyi bacarır.</p>	<p>- Təkər/şin təmiri və dönme bucaqlarının tənzimlənməsi.</p> <p>etmək; - Öz fəaliyyətinin keyfiyyətinə nəzarət etmək;</p>	
<p>NVI-IM-B02 / NVI-IM-B07 Dizel mühərriki 1-2</p> <p>Dizel mühərrikinin quruluşu və iş prinsipi</p> <p>Mühərrikin mexaniki komponentləri haqqında bilir.</p> <p>Sorma və ixrac sistemi haqqında bilir.</p> <p>Yağlama sistemini və onun funksiyasını bilir.</p> <p>Soyutma sistemi və onun funksiyasını bilir.</p> <p>Yanacaq sistemi və onun tənzimlənməsi haqqında bilir.</p>	<p>Mühərriki skanerlə diaqnostika etmək.</p> <p>-Mühərrikdən hissələri sökməyi, sökülmüş hissələri ölçü cihazları ilə yoxlamaq.</p> <p>-Silindrlər blokunu, blok başlığını və onun komponentlərini sökmək.</p> <p>-Mühərrikdə baş vermiş nasazlıqları aşkarlamaq və təmir etmək.</p>	<p>4 / 3</p> <p>PK – 1 PK – 2 PK – 3 PK – 4 PK – 5 PK – 6 PK – 7</p>
<p>-Dizel mühərriki və onun müxtəlif növlərini bilir.</p> <p>-Mühərrikin mexaniki komponentləri:</p> <p>- Silindr başlığı</p> <p>- Klapan mexanizmi</p> <p>- Silindr bloku</p> <p>- Çarxqol-sürgüqol mexanizmi</p> <p>- Müasir dizel mühərrikləri CDI və CRDI sistemlərini izah edir</p> <p>Yanacaq sistemi: bir sıralı növ; rotasion (fırlanan) növ; forsunka; yanacaq</p>	<p>- Peşəkar, prinsipial, dürüst, dəqiq, elece də səbrli və təmkinli olmaq;</p> <p>- Texniki yenilikləri izləmək və yeni bilikləri təcürbədə tətbiq etmək;</p> <p>-Hemkarlarla əməkdaşlıq etmək və qrup</p>	

<p>NVI-IM-B10 / NVI-IM-B14 Benzinlə işləyən yanacaq sistemi 1-2</p>	<p>Benzin yanacaq forsunkası (MPI) haqqında bilir. Benzinli yanacaq forsunkası (GDI) haqqında bilir.</p>	<p>-Benzin yanacaq forsunkası (MPI,GDI) nasosları haqqında bilir - Drossel qapağı ilə idarəetmə sistemi - Ənənəvi drossel qapağı ilə idarəetmə - Elektron drossel qapağı ilə idarəetmə (ETC) sistemlərini izah edir. - Aşağı tezliq sistemi - Yuxarı tezliq sistemi haqqında bilir. - Sensorlar və ötürücü mexanizmlər haqqında bilir Dönmə sürətinin nizamlanması - İnduktiv növ - Holl növü - Fotodiod növü</p>	<p>- Giriş, çıxış aktuatorlarını yoxlamaq - Yanacaq sisteminin tezliyini ölçmək. - Skanerdən istifadə etməklə yaranmış problemləri aşkarlamaq və yanacaq sistemini təmir etmək</p>	<p>halında işləmək; - Texniki yenilikləri izləmək və yeni bilikləri təcürübədə tətbiq etmək; -Hemkarlarla əməkdaşlıq etmək və qrup halında işləmək;</p>	<p>5 / 4</p>	<p>PK – 1 PK – 2 PK – 3 PK – 4 PK – 5 PK – 6 PK – 7</p>
<p>təmizləyicisi - Yağlama, Soyutma sisteminin iş prinsipini və sistemin komponentlərini sadalayır.</p>	<p>Benzin yanacaq forsunkası (MPI) haqqında bilir. Benzinli yanacaq forsunkası (GDI) haqqında bilir.</p>	<p>-Benzin yanacaq forsunkası (MPI,GDI) nasosları haqqında bilir - Drossel qapağı ilə idarəetmə sistemi - Ənənəvi drossel qapağı ilə idarəetmə - Elektron drossel qapağı ilə idarəetmə (ETC) sistemlərini izah edir. - Aşağı tezliq sistemi - Yuxarı tezliq sistemi haqqında bilir. - Sensorlar və ötürücü mexanizmlər haqqında bilir Dönmə sürətinin nizamlanması - İnduktiv növ - Holl növü - Fotodiod növü</p>	<p>- Giriş, çıxış aktuatorlarını yoxlamaq - Yanacaq sisteminin tezliyini ölçmək. - Skanerdən istifadə etməklə yaranmış problemləri aşkarlamaq və yanacaq sistemini təmir etmək</p>	<p>halında işləmək; - Texniki yenilikləri izləmək və yeni bilikləri təcürübədə tətbiq etmək; -Hemkarlarla əməkdaşlıq etmək və qrup halında işləmək;</p>	<p>5 / 4</p>	<p>PK – 1 PK – 2 PK – 3 PK – 4 PK – 5 PK – 6 PK – 7</p>
<p>NVI-IM-B10 / NVI-IM-B14 Benzinlə işləyən yanacaq sistemi 1-2</p>	<p>Benzin yanacaq forsunkası (MPI) haqqında bilir. Benzinli yanacaq forsunkası (GDI) haqqında bilir.</p>	<p>-Benzin yanacaq forsunkası (MPI,GDI) nasosları haqqında bilir - Drossel qapağı ilə idarəetmə sistemi - Ənənəvi drossel qapağı ilə idarəetmə - Elektron drossel qapağı ilə idarəetmə (ETC) sistemlərini izah edir. - Aşağı tezliq sistemi - Yuxarı tezliq sistemi haqqında bilir. - Sensorlar və ötürücü mexanizmlər haqqında bilir Dönmə sürətinin nizamlanması - İnduktiv növ - Holl növü - Fotodiod növü</p>	<p>- Giriş, çıxış aktuatorlarını yoxlamaq - Yanacaq sisteminin tezliyini ölçmək. - Skanerdən istifadə etməklə yaranmış problemləri aşkarlamaq və yanacaq sistemini təmir etmək</p>	<p>halında işləmək; - Texniki yenilikləri izləmək və yeni bilikləri təcürübədə tətbiq etmək; -Hemkarlarla əməkdaşlıq etmək və qrup halında işləmək;</p>	<p>5 / 4</p>	<p>PK – 1 PK – 2 PK – 3 PK – 4 PK – 5 PK – 6 PK – 7</p>
<p>NVI-IM-B10 / NVI-IM-B14 Benzinlə işləyən yanacaq sistemi 1-2</p>	<p>Benzin yanacaq forsunkası (MPI) haqqında bilir. Benzinli yanacaq forsunkası (GDI) haqqında bilir.</p>	<p>-Benzin yanacaq forsunkası (MPI,GDI) nasosları haqqında bilir - Drossel qapağı ilə idarəetmə sistemi - Ənənəvi drossel qapağı ilə idarəetmə - Elektron drossel qapağı ilə idarəetmə (ETC) sistemlərini izah edir. - Aşağı tezliq sistemi - Yuxarı tezliq sistemi haqqında bilir. - Sensorlar və ötürücü mexanizmlər haqqında bilir Dönmə sürətinin nizamlanması - İnduktiv növ - Holl növü - Fotodiod növü</p>	<p>- Giriş, çıxış aktuatorlarını yoxlamaq - Yanacaq sisteminin tezliyini ölçmək. - Skanerdən istifadə etməklə yaranmış problemləri aşkarlamaq və yanacaq sistemini təmir etmək</p>	<p>halında işləmək; - Texniki yenilikləri izləmək və yeni bilikləri təcürübədə tətbiq etmək; -Hemkarlarla əməkdaşlıq etmək və qrup halında işləmək;</p>	<p>5 / 4</p>	<p>PK – 1 PK – 2 PK – 3 PK – 4 PK – 5 PK – 6 PK – 7</p>
<p>NVI-IM-B10 / NVI-IM-B14 Benzinlə işləyən yanacaq sistemi 1-2</p>	<p>Benzin yanacaq forsunkası (MPI) haqqında bilir. Benzinli yanacaq forsunkası (GDI) haqqında bilir.</p>	<p>-Benzin yanacaq forsunkası (MPI,GDI) nasosları haqqında bilir - Drossel qapağı ilə idarəetmə sistemi - Ənənəvi drossel qapağı ilə idarəetmə - Elektron drossel qapağı ilə idarəetmə (ETC) sistemlərini izah edir. - Aşağı tezliq sistemi - Yuxarı tezliq sistemi haqqında bilir. - Sensorlar və ötürücü mexanizmlər haqqında bilir Dönmə sürətinin nizamlanması - İnduktiv növ - Holl növü - Fotodiod növü</p>	<p>- Giriş, çıxış aktuatorlarını yoxlamaq - Yanacaq sisteminin tezliyini ölçmək. - Skanerdən istifadə etməklə yaranmış problemləri aşkarlamaq və yanacaq sistemini təmir etmək</p>	<p>halında işləmək; - Texniki yenilikləri izləmək və yeni bilikləri təcürübədə tətbiq etmək; -Hemkarlarla əməkdaşlıq etmək və qrup halında işləmək;</p>	<p>5 / 4</p>	<p>PK – 1 PK – 2 PK – 3 PK – 4 PK – 5 PK – 6 PK – 7</p>

Signature

Giriş sensorunu ölçməyi/ dəyişdirməyi bacarır								
Çıxış aktuatorunu (hərəkətverici mexanizm) ölçməyi / dəyişdirməyi bacarır								
Yanacaq sistemində tezyiqli ölçməyi və nasazlıqları təmir etməyi bacarır								
Skanerə istifadə etməklə diaqnostika etməyi bacarır.								
Osiloskopdan istifadə etməklə ölçmələr aparmağı bacarır								
Sensor məlumatlarının təhlil etməyi bacarır								
Yüksək tezyiqli sistemini yoxlamağı və təmir etməyi bacarır.								
Sistemdə nasazlıqları aşkarlamağı bacarır.								
NVI-IM-B11/ NVI-IM-B15 Dizellə işləyən yanacaq sistemi 1 / 2	Elektron idarə edilən dizel doldurma (CRDI) yanacaq sistemi haqqında bilir	Elektron idarə edilən dizel doldurma (CRDI) yüksək yanacaq sisteminin Bosch, Delphi və Nippon denso növü haqqında bilir.	Forsunka, alışma dolağı və Pyezo növü haqqında bilir.	-Elektron idarə edilən dizel doldurma (CRDI) aşığı yanacaq sistemi - Elektrik nasos, mexaniki nasos - (CRDI) yüksək yanacaq sistemi - Bosch növü - Delphi növü - Nippon denso növü haqqında bilir	-Giriş, Çıxış aktuatorunu (hərəkətverici mexanizm) ölçmək / dəyişdirmək -- Yanacaq sisteminin tezyiqlini ölçmək. - Skanerə istifadə etməklə yaranmış problemləri aşkarlamaq və yanacaq sisteminin təmir etmək	- Peşəkar, prinsiplial, dürüst, dəqiq, elece də sebrli və təmkinli olmaq; - Texniki yenilikləri izləmək və yeni bilikləri	6 / 4	PK – 1 PK – 2 PK – 3 PK – 4 PK – 5 PK – 6 PK – 7

Dizel Yanacaq filterləri və funksiyası haqqında bilir	-CRDI sisteminin forunkalarının iş prinsipini izah edir	tecrübədə tətbiq etmək; -Hemkarlarla əməkdaşlıq etmək və qrup halında işləmək;	7 / 6	PK – 1
Fırlanma sürətini nizamlanması haqqında bilir				
Sensorlar və ötürücü mexanizmləri bilir.				
İxrac qazlarının nizamlanmasını icra etməyi bacarır.				
Giriş sensorunu ölçməyi/ dəyişdirməyi bacarır				
Çıxış aktuatorunu (hərəkətverici mexanizm) ölçməyi / dəyişdirməyi bacarır				
Yanacaq sistemində tezliyi ölçməyi və nasazlıqları təmir etməyi bacarır.				
Skanerdən istifadə etməklə diaqnostika etməyi bacarır.				
Osiloskopdan istifadə etməklə ölçmələr aparmağı bacarır				
Sensor məlumatlarının təhlil etməyi bacarır				
Yüksək tezliq sistemini yoxlamağı və təmir etməyi bacarır.				
Sistemdə nasazlıqları aşkarlamağı bacarır.				
Elektrik /Elektron sistemin				


-CRDI sisteminin forunkalarının iş prinsipini izah edir

tecrübədə tətbiq etmək;
-Hemkarlarla əməkdaşlıq etmək və qrup halında işləmək;

Multimetrdən istifadə,

- Elektrik /Elektron sistemin

NVI-IM-



B12 / NVI- İM-B21 Elektrik/EI ektron sistem 1 / 2	ümumi prinsipini bilir	ümumi prinsipini bilir. - Doldurma (şarj) sistemi və Alışdırma sistemi haqqında bilir. - İşıqlandırma sistemi və Kuzovun elektrik sistemi haqqında bilir.	batareya yoxlamaq və dəyişdirmək. - İşəsalma və Alışdırma sistemini yoxlamaq, təmir etmək. - Növbələşən sistemi yoxlamaq və işıqlandırma sistemini təmir etmək.	məsuliyyətli olmaq və işə dair öhdəlikləri yerinə yetirmək; - İş zamanı yaranan problemləri həll etmək; - Texniki yenilikləri izləmək və yeni bilikləri təcürədə tətbiq etmək;	PK – 2 PK – 3 PK – 4 PK – 5 PK – 6 PK – 7
	Batareya və İşəsalma sistemini bilir Doldurma (şarj) sistemi və Alışdırma sistemi haqqında bilir. İşıqlandırma sistemi və Kuzovun elektrik sistemi haqqında bilir. Multimetrdən istifadəni və Batareya yoxlamağı, dəyişdirməyi bacarır İşəsalma və Alışma sistemini yoxlamağı, təmir etməyi bacarır. Növbələşən sistemi yoxlamaq/təmir etmək və İşıqlandırma sisteminin temirini bacarır.				
NVI-İM- B13 / NVI- İM-B22 Kondisioner sistemi 1 / 2	Hava kondisionlaşdırma sistemi haqqında bilir. İstilik sistemi və onun funksiyasını bilir Kondisioner sistemini və onun funksiyasını bilir İstitmə sistemini bilir, onu yoxlamağı və təmir etməyi bacarır	-Hava kondisionlaşdırma sistemi haqqında bilir. - İstilik sistemi və onun funksiyasını izah edir. -Kondisioner sistemini və onun funksiyasını bilir - Kompresor - Soyuducu -Kondensator, sensorlar	-İstitmə sistemini yoxlamaq və təmir etmək. - Ventilyasiya sistemini yoxlamaq və təmir etmək - Soyutma sisteminin aşağı və yüksək tezliyini, Soyuducu qazı yoxlamaq və yeniləmək.	-Etibarlı və məsuliyyətli olmaq və işə dair öhdəlikləri yerinə yetirmək; - İş zamanı yaranan problemləri həll etmək;	PK – 1 PK – 2 PK – 3 PK – 4 PK – 5 PK – 6 PK – 7
					4 / 5

<p>Ventilyasiya sistemini yoxlamağı və təmir etməyi bacarır.</p> <p>Soyutma sisteminin aşağı və yüksək təzyiqini yoxlamağı bacarır</p> <p>Soyuducu qazı yoxlamağı və yeniləməyi bacarır</p>	<p>- Texniki yenilikləri izləmək və yeni bilikləri təcürbədə tətbiq etmək;</p>		
<p>NVi-İM-B16 / NVi-İM-B19 Avtomobil kuzovunu demontajını ölçməyi bacarır</p> <p>Dəyişdirilməli hissələri təyin etməyi və izolyasiya etməyi bacarır.</p>	<p>- Zədələnmiş hissələri vizual təyin edir. - Kuzovu ardıcılıqla təmiri prosesini sadalayır. - Deformasiyanın ölçmə usullarını bilir</p> <p>- Avtomobilin zədələnmiş hissəsinin analizi və kuzovu bərpa etmək - Avtomobilin kuzovunun deformasiyasının ölçməsi - Kuzovu qaynaq etmə və berkitmə işləri - Dəyişdirilməli hissələrin təyini və izolyasiya edilməsi.</p>	<p>-Etibarlı və məsuliyyətli olmaq və işə dair öhdəlikləri yerinə yetirmək; - İş zamanı yaranan problemləri həll etmək;</p>	<p>3 / 6</p> <p>PK – 1 PK – 2 PK – 3 PK – 4 PK – 5 PK – 6 PK – 7</p>
<p>NVi-İM-B05 Texniki rəsmxətt</p> <p>İxtisas aid çertyojların və eskizlərin hazırlanma mexanizmini bilir</p> <p>İxtisas aid çertyojların və eskizlərin peşə fəaliyyətində tətbiq imkanlarını başa düşür</p> <p>İxtisas aid sxem, çertyoj və planları təhlil edir və peşə fəaliyyəti ilə əlaqədar düzgün formada tətbiq edir.</p>	<p>- İxtisas aid çertyojların və eskizlərin hazırlanma mexanizmi - Sxem, çertyoj və planların hazırlanma elementləri və simvolları - Sxem, çertyoj və planların hazırlanması üzrə tələblər - Sxem, çertyoj və planların hazırlanma peşə fəaliyyətində tətbiq imkanları</p> <p>- İxtisas aid sxem, çertyoj və planları düzgün oxumaq və izah etmək - İxtisas aid sxem, çertyoj və planları təhlil etmək - Peşə fəaliyyəti ilə əlaqədar düzgün formanı seçmək və tətbiq etmək</p>	<p>İxtisasa aid sxem, çertyoj və eskizləri peşə fəaliyyətində istifadə etmək vərdişlərinə.</p>	<p>3</p> <p>PK – 1 PK – 2 PK – 3 PK – 4 PK – 5 PK – 6 PK – 7</p>
<p>NVi-İM-B17 / NVi-İM-B20</p> <p>Avtomobilin rənglənməsi prosesini və boya növlərini bilir</p>	<p>- Avtomobilin rənglənməsi prosesini və boya növlərini bilir.</p> <p>-Köhnə örtüyü təmizləmək, pilyonkanı çıxarmaq, quruntu hazırlamaq, quruntlama işini</p>	<p>- Effektiv və intizamla işləmək və</p>	<p>3 / 6</p> <p>PK – 1 PK – 2 PK – 3</p>

Avtomobilin rənglənməsi 1 / 2	<p>Hamarlayıcı mastika, səth/qruntlama haqqında bilir.</p> <p>Korroziyadan müdafiə vasitələrini bilir</p> <p>Təmir rənglənmə üsulları haqqında bilir</p> <p>Maskalanma (qorumaç müdafiə) üsulu haqqında bilir</p> <p>Köhnə örtüyü təmizləməyi, plyonkanı çıxarmağı bacarır</p> <p>Quruntu hazırlamağı, qruntlama işini yerinə yetirməyi bacarır</p>	<p>- Temir rənglənmə üsulları haqqında bilir.</p> <p>- Korroziyadan müdafiə vasitələrin, maskalanma (qorumaç müdafiə) üsulu haqqında bilir.</p>	<p>yerinə yetirmək.</p> <p>- Rənglənməyən hissələri maskalamaq və Hamarlayıcı mastika və üzleyicini tətbiq etmək.</p> <p>- Rəngli və şəffaf qatları tətbiq etmək</p>	<p>İtkilərin həcmi minimuma endirmək;</p> <p>- Texniki yenilikləri izləmək və yeni bilikləri təcürbədə tətbiq etmək;</p>	<p>PK – 4</p> <p>PK – 5</p> <p>PK – 6</p> <p>PK – 7</p>
<p>NVI-IM-B23</p> <p>Layihə</p>	<p>Seçilmiş layihənin icra mexanizmini planlaşdırır və icra edir</p>	<p>- Tədris edilmiş modullar (ən azı 5 modul üzrə 12 kompetensiyada) üzrə</p>	<p>- Layihənin məhdud zaman çərçivəsində planlaşdırmaq və tamamlamaq;</p>	<p>-Seçdiyi layihələr üzrə həllərin</p>	<p>9</p> <p>PK – 1</p> <p>PK – 2</p> <p>PK – 3</p>

təcrübəsi	Layihənin nəticələrinin testini edir və təhvil verir	praktiki bacarıqlar üzrə icra ediləcək layihələrin seçimi; - Layihələrin icra mexanizminin planlaşdırılması və icrası; - Layihələrin icra nəticələrinin testi və təhvil verilməsi;	- Layihə üzrə praktiki həllərin tapılması və icrası;	planlaşdırılması, icrası və test edilməsi eməliyyatların icrası üzrə vərdişlərə.	PK – 4 PK – 5 PK – 6 PK – 7
NVI-IT-B00	Təcrübələr Bu bölüme aid olanların öyrənilməsi nəticəsində təhsil alan subbkalavr:				
NVI-IT-B01 / B02 / B03 İstehsalat təcrübəsi-1 / 2 / 3	-qazanılmış nəzəri biliklərin təcrübələr keçirilən müəssisələrdə tətbiqinin müntəzəm üsul və metodlarını.	-konkret ixtisas sahəsinin təşkili və idarə olunması metodlarını, qaydalarını, prinsiplərini və onların praktiki aprobeşiyasını.	-nezeri sahədə əldə etdikləri bilikləri praktikaya tətbiq etməyi, onların nəticələrini ümumiləşdirməyi və sistemləşdirmək vərdişlərinə		PK – 1 PK – 2 PK – 3 PK – 4 PK – 5 PK – 6 PK – 7
	NVI-IT-B01 / B02 İstehsalat təcrübəsi -1 və 2 təhsil müəssisəsinin laboratoriya şəraiti nəzərə alınmaqla praktiki laboratoriya dərsləri ilə əvəz edilə bilər.				
	Kreditlərin ümumi cəmi:				180

- 3.3. "Nəqliyyat vasitələrinin texniki istismarı" ixtisasının təhsil proqramını mənimsəmək üçün ayrılan ümumi həftələr -143-dır,
o cümlədən:
- nəzəri təlim üçün 80;
 - imtahan sessiyaları üçün 13.5;
 - təcrübələr üçün 24;
 - təfillər üçün 23;
 - yekun dövlət attestasiyası üçün 2.5;
- 3.4. "Nəqliyyat vasitələrinin texniki istismarı" ixtisası üzrə təhsil proqramı aşağıdakı tədris-metodiki sənədlər əsasında həyata keçirilməlidir:
- nümunəvi tədris planı;
 - işçi tədris planı;
 - istehsalat təcrübələrinin keçirilməsinə, tələbələrin yekun dövlət attestasiyasına dair metodik göstərişlər;
 - modul və fənn proqramları;
 - modul və fənlər üzrə işçi-tədris proqramları;
 - modul və fənlər üzrə tapşırıqların yerinə yetirilməsinin cədvəli;
 - dərsliklər, əyani vasitələr, təklif olunan ədəbiyyatın siyahısı;
 - nəzəri və praktiki məşğələlərin planı;
 - modul və fənnin öyrənilməsi ilə bağlı tövsiyələr;
 - laborator və qrafik işlərin yerinə yetirilməsinə, istehsalat təcrübələrinin yekunları barədə hesabatların hazırlanmasına dair metodiki tövsiyələr.
- 3.5. "Nəqliyyat vasitələrinin texniki istismarı" ixtisası üzrə subbakalavr peşə-ixtisas dərəcəsi verən yüksək peşə təhsili pilləsi üzrə təhsil proqramını həyata keçirən peşə təhsili müəssisələri aşağıdakı hüquqlara malikdirlər:
- tələbə üçün proqramda nəzərdə tutulmuş illik orta dərəcəli dərslər yükü həddini və təlimin, minimum məzmununu saxlamaqla təhsil materialının mənimsənilməsinə ayrılmış saatların həcmi modul bölümləri arasında 5%, modul bölümləri daxilində isə 20%-ə qədər dəyişmək;
 - seçmə modulların siyahısını, onların tədris ardıcılığını, dərslər növləri üzrə saatların miqdarını müəyyən etmək;
 - peşə təhsili müəssisələri seçmə modulları müxtəlif bloklar şəklində təklif edə bilər. Bu bloklara daxil olan modullar mümkün qədər müvafiq ixtisaslar üzrə subbakalavr proqramlarına istiqamətləndirilməlidir;
 - hər semestrə nəzəri təlim müddəti (sonuncu semestr istisna olmaqla) 15 həftədir;
 - təhsil dövründə tələbənin məcburi auditoriya dərsləri bir qayda olaraq həftədə 35 saata qədər müəyyənləşdirilir.

4. Tədris prosesinin planı

Sıra sayı	Modulların (fənlərin) şifri	Modulların (fənlərin) adı	Kreditin sayı	Ümumi saatlar	Auditoriyadan kənar saatlar	Auditoriya saatları	O cümlədən		Prerekvizit fənlərin şifri	Tədrisi nəzərdə tutulan semestr	Həftəlik dərs yükü
							Nəzəri dərslər	Praktiki məşğələ			
I	BM-B00	Humanitar və baza modulları bölməsi	44	1320	660	660	300	360			
1	HBM-B01	Azərbaycan tarixi	5	150	90	60	30	30		P1	4
2	HBM-B02	Azərbaycan dilində işgüzar və akademik kommunikasiya	4	120	60	60	30	30		P1	4
3	HBM-B03	İnformasiya texnologiyaları I	2	60	30	30	15	15		P1	2
4	HBM-B04	İnformasiya texnologiyaları II	2	60	30	30	15	15	HBM-B03	Y1	2
5	HBM-B05	İnformasiya texnologiyaları III	2	60	30	30	15	15	HBM-B04	P2	2
6	HBM-B06	Xarici dildə işgüzar və akademik kommunikasiya I	3	90	45	45	15	30		P1	3
7	HBM-B07	Xarici dildə işgüzar və akademik kommunikasiya II	3	90	45	45	15	30	HBM-B06	Y1	3
8	HBM-B08	Xarici dildə işgüzar və akademik kommunikasiya III	3	90	45	45	15	30	HBM-B07	P2	3
9	HBM-B09	Xarici dildə işgüzar və akademik kommunikasiya IV	3	90	45	45	15	30	HBM-B08	Y2	3
10	HBM-B10	Texniki hesab I	2	60	30	30	15	15		P1	2
11	HBM-B11	Texniki Hesab II	3	90	45	45	15	30	HBM-B10	Y1	3
12	HBM-B12	Fərdi inkişaf və karyera planlaması	3	90	30	60	30	30		Y2	4
13	HBM-B13	Layihə idarə edilməsi	3	90	45	45	15	30		P3	3
	HBM-MS-B00	Humanitar və baza modulları bölməsi üzrə seçmə modulları			90					Y2, P2	6
15	HBM-B12 HBM-B13 HBM-B14	1. Etika və estetik (İşgüzar Etika) 2. Estetika və Mədəni İfade 3. STEM	3	90	45	45	30	15		P2	3
	HBM-B15 HBM-B16	1. Sahibkarlığın əsasları və biznesə giriş 2. İstehsalatın idarə edilməsi	3	90	45	45	30	15		Y2	3

(Signature)

II	NVi-İM-B00	İxtisasın peşə hazırlığı modulları bölümü	102	3060	1035	2025	750	1275		
1	NVi-İM-B01	Benzin mühərriki - 1	4	120	30	90	30	60	P1	6
2	NVi-İM-B02	Dizel mühərriki 1	4	120	30	90	45	45	P1	6
3	NVi-İM-B03	Mexaniki şassi 1	3	90	30	60	30	30	P1	4
4	NVi-İM-B04	Elektriklə idarə olunan şassi 1	3	90	30	60	30	30	P1	4
5	NVi-İM-B05	Texniki rəsmxətt	3	90	30	60	30	30	Y1	4
6	NVi-İM-B06	Benzin mühərriki - 2	3	90	15	75	30	45	NVi-İM-B01	5
7	NVi-İM-B07	Dizel mühərriki 2	3	90	15	75	30	45	NVi-İM-B02	5
8	NVi-İM-B08	Mexaniki şassi 2	4	120	30	90	30	60	NVi-İM-B03	6
9	NVi-İM-B09	Elektriklə idarə olunan şassi 2	3	90	30	60	30	30	NVi-İM-B04	4
10	NVi-İM-B10	Benzinlə işləyən yanacaq sistemi 1	5	150	45	105	45	60	P2	7
11	NVi-İM-B11	Dizellə işləyən yanacaq sistemi 1	6	180	75	105	45	60	P2	7
12	NVi-İM-B12	Elektrik/Elektron sistem 1	7	210	90	120	45	75	P2	8
13	NVi-İM-B13	Kondisioner sistemi 1	4	120	45	75	30	45	P2	5
14	NVi-İM-B14	Benzinlə işləyən yanacaq sistemi 2	4	120	30	90	30	60	NVi-İM-B10	6
15	NVi-İM-B15	Dizellə işləyən yanacaq sistemi 2	4	120	30	90	30	60	NVi-İM-B11	6
16	NVi-İM-B16	Avtomobil kuzovunun təmiri 1	3	90	15	75	30	45	Y2	5
17	NVi-İM-B17	Avtomobilin təmir rənglənməsi 1	3	90	15	75	30	45	Y2	5
18	NVi-İM-B18	Elektriklə idarə olunan şassi 3	4	120	45	75	15	60	NVi-İM-B09	5
19	NVi-İM-B19	Avtomobil kuzovunun təmiri 2	6	180	75	105	45	60	NVi-İM-B16	7
20	NVi-İM-B20	Avtomobilin təmir rənglənməsi 2	6	180	75	105	45	60	NVi-İM-B17	7
21	NVi-İM-B21	Elektrik/Elektron sistem 2	6	180	75	105	45	60	NVi-İM-B12	7
22	NVi-İM-B22	Kondisioner sistemi 2	5	150	60	90	30	60	NVi-İM-B13	6
23	NVi-İM-B23	Layihə təcrübəsi	9	270	120	150		150	Y3	30
II	NVi-İMS-B00	İxtisasın peşə hazırlığı üzrə seçmə fənlər								
IV	NVi-İT-BOO	İstehsalat təcrübə bölümü	35	1050	90	960		960		
1	NVi-İT-B01	İstehsalat təcrübəsi-1	7	210	10	200		200	Y1	40
2	NVi-İT-B02	İstehsalat təcrübəsi-2	7	210	10	200		200	Y2	40

Vaxt Bölgüsü

Tədris ili	Nəzəri təlim		İmtahan sessiyası		Təcrübə		Yekun dövlət attestasiyası		Tətil	
	payız semestri	yaz semestri	Qış	yay	tədris	istehsalat	qış	Yay	qış	Yay
I	15.09-30.12 15 həftə	30.01-19.05 15 həftə	05.01-19.01 2.5 həftə	27.06-12.07 2.5 həftə	-	22.05-23.06 5 həftə	20.01-27.01 1 həftə	12.07-14.09 10 həftə	20.01-27.01 1 həftə	12.07-14.09 10 həftə
II	15.09-30.12 15 həftə	30.01-19.05 15 həftə	05.01-19.01 2.5 həftə	27.06-12.07 2.5 həftə	-	22.05-23.06 5 həftə	20.01-27.01 1 həftə	12.07-14.09 10 həftə	20.01-27.01 1 həftə	12.07-14.09 10 həftə
III	15.09-30.12 15 həftə	01.02-04.03 5 həftə	05.01-19.01 2.5 həftə	05.03-11.03 1 həftə		12.03-18.06 14 həftə	19.06-03.07 2.5 həftə	-	20.01-27.01 1 həftə	-
Cami	80 həftə		13.5 həftə		24 həftə		2.5 həftə		23 həftə	

5. Nəqliyyat vasitələrinin texniki istismarı ixtisası üzrə subbakalavr hazırlığını həyata keçirən peşə təhsili müəssisəsinin maddi-texniki bazası və kadr potensialı

5.1. Maddi-texniki baza:

- təhsil proqramını həyata keçirən peşə təhsili müəssisəsi subbakalavr hazırlığını təmin edən maddi-texniki bazaya (emalatxanalar, kabinetlər, laboratoriyalar, sinif otaqları, idman zalları, kitabxana və oxu zalları və s.) malik olmalıdır. Maddi-texniki baza qüvvədə olan inşaat normalarına, sanitariya və gigiyenik qaydalarına uyğun olmalıdır.

Sinif otaqları və kabinetlər:

Laboratoriyalar:

Kitabxana, internet şəbəkəsinə çıxışı olan oxucu zalı

İKT laboratoriyası

Avtomobillərin quruluşu laboratoriyası

Avtomobil təmir emalatxanası

İdman kompleksi

Akt zalı

5.2. Kadr potensialı:

Peşə təhsili müəssisəsi müvafiq ixtisas üzrə ali və orta ixtisas təhsili olan kadrlarla və ya 5 ildən çox peşəkar əmək təcrübəsinə malik orta təhsilli kadrlarla təmin olunmalıdır. Peşə təhsili müəssisələrində təhsilverənlərin keyfiyyət göstəricilərinə aşağıdakılar daxildir:

- öz fəaliyyətlərində innovativ təlim, informasiya-kommunikasiya, müasir texnika, yeni istehsal və pedaqoji texnologiyalardan istifadə etməli;

- təhsilverənlər ali və ya orta ixtisas təhsilli olmaqla yanaşı müəyyən istehsalat və pedaqoji təcrübəyə malik olmalı;

- mütəmadi olaraq öz bilik və bacarıqlarını artırmaq üçün müəyyən olunmuş müddətdə və qaydada ixtisasartırmadan keçməlidirlər.

6. Tədris prosesinin forma və metodları

- 6.1 Tədris formal təhsil formasında həyata keçirilir. Təhsilalma forması əyanidir. 030625 «Nəqliyyat vasitələrinin texniki istismarı » ixtisası üzrə tələbələrin təhsili kredit sistemində uyğunlaşdırılmış tədris plan və proqramları əsasında həyata keçirilir.
- 6.2. Tədris prosesində müxtəlif tədris-təlim metodlarından istifadə olunur (nəzəri, praktiki, laborator məşğələləri və s.). Bununla yanaşı təhsil alanların yaradıcı fəaliyyətinə imkan verən, tədqiqatçılıq bacarıqlarını stimullaşdıran yanaşmalara geniş yer ayrılmalıdır. Yeni pedaqoji texnologiyaları və müasir interaktiv təlim metodlarını əks etdirən dərsekskursiya, dərş-yarış, dərş-müzakirə, dərş-disput kimi qeyri-standart tədris yanaşmalarından istifadəyə üstünlük verilməli, təlim prosesinin çevikliyini təmin edən müxtəlif iş formalarından (kollektiv iş, qruplarla iş, cütlərlə iş, fərdi iş) istifadə olunmalıdır. Təlim prosesində dialoqa, məntiqi və tənqidi tərəkürü inkişaf etdirən, yaradıcı fəaliyyətə əsaslanan fəal və interaktiv metodlardan istifadə edilməlidir. Tədris prosesində həmçinin SƏT (Səriştə Əsaslı Tədris) və layihə metodlarından da aktiv istifadə edilməlidir.

SƏT (Səriştə Əsaslı Tədris) Metodu:

- (1) Müəllim tək cə təhsilverən olaraq deyil həm də fasilitator rolunu, tələbələr isə sərbəst şəkildə öyrənən təhsilalan rolunu yerinə yetirir. Nəzəri dərşlər üçün optimal sinf ölçüsü 20 tələbə, tərübə dərş üçün 10 tələbə və kompetensiya tərübəsi üçün kiçik qrup (2 ~ 5 tələbə) təşkil edir.
- (2) Nəzəri dərşlər üçün təhsilverən mühazirə, sual-cavab, proyektorundan istifadə etməklə təqdimat, müzakirə metodu və digər üsullardan istifadə edərək tələbələrə dərş tədris edə bilər.
- (3) Müəllimlər tələbələrə dərş tədris etdikləri zaman, yarımlil ərzində bir səriştəyə və ya alt-səriştəyə aid mövzuların tədrisində "blok sistemi"ni tətbiq edə bilərlər. Tələbələr səriştə üzrə mövzularını bitirdikdən sonra nıvbəti "blok" sistemində keçə bilərlər. Bu sistem tələbələrə nisbətən böyük bir səriştələri səmərəli şəkildə və uğurla əldə etməsinə imkan verir.

Layihə Metodu

- (1) Sınıfda tələbələr 2 ~ 5 tələbədən ibarət kiçik qruplara bölünür və yerinə yetirilməsi üçün tapşırıqlar müəyyən edilir. Proses, rol tərinatı və cədvəl də daxil olmaqla layihə planını hazırlanır. Lazımi materialları hazırlanır.

(2) Proses zamanı müəllimin nəzarəti altında peşə təhsili müəssisəsinin avadanlıqları, alətləri və vasitələrindən istifadə edilir. Tələbələr layihənin nəticəsinə dair təqdimatı digər tələbələrə təqdim edir. Qiymətləndirmə meyarlarına görə layihənin nəticəsini müəllim qiymətləndirir. Layihəyə aid müəyyən işləri və nəticələri təhsil müəssisəsinin məhsul sərgisində nümayiş etdirilir.

L. A. T.

7. Yekun dövlət attestasiyasına qoyulan tələblər və qiymətləndirmə

- 7.1. Tələbələrin qiymətləndirilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyinin KQ-06 nömrəli qərarı ilə təsdiq olunmuş "Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılması Qaydası" sənədində qeyd olunmuş formada həyata keçirilir. Subbakalavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır.
- 7.2. Tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş attestasiyalardan müvəffəq qiymət almış tələbə üçün təhsil müddətində əldə etdiyi nəticələrə uyğun olaraq ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) hesablanır. ÜOMG tələbənin təhsil proqramını mənimsəmə səviyyəsinin göstəricisidir və diploma əlavəyə daxil edilir. ÜOMG modul/fənlər üzrə toplanan balların həmin modul/fənnə görə qazanılan kreditlərə hasilləri cəmlərinin tədris planında nəzərdə tutulan müvafiq kreditlərin cəminə olan nisbəti kimi müəyyənləşdirilir:

$$\text{ÜOMG} = \frac{b_1+k_1^*+b_2k_2^*+b_3k_3^*+\dots +b_nk_n^*}{k_1+k_2+k_3+\dots +k_n}$$

b_1, b_2, \dots, b_n - tələbənin modullar (fənn) üzrə yığdığı ballar

k_1, k_2, \dots, k_n - modullara tədris planında nəzərdə tutulan müvafiq kreditlər

$k_1^*, k_2^*, \dots, k_3^*$ - modullar üzrə qazanılmış kreditlər (əgər tələbə imtahandan müvəffəq qiymət almazsa o, krediti qazanmamış hesab edilir və bu əmsal «0» sıfır olur)

- 7.3. Subbakalavriat səviyyəsində tələbələrin topladığı kreditlərin sayı 180 olmalıdır. İxtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplayan tələbə həmin proqramı mənimsəmiş hesab edilir. Peşə təhsili müəssisələrində subbakalavriat səviyyəsinə uyğun yüksək peşə təhsili proqramı üzrə tədris planını tam yerinə yetirmiş şəxslərə yekun Dövlət Attestasiya Komissiyasının qərarı əsasında "subbakalavr dərəcəsi verilir.